

Tədris modulu Məntəqə Seçki Komissiyasının üzvləri üçün

Məhdud imkanlara malik olan seçicilərin məntəqə etiket və davranış normalarına riayət etmək haqqında

Bütün tipli məhdud imkanlara malik olan seçicilərə nəzərdə tutulan məsləhətlər

- Yardım edin, lakin heç bir zaman təəsüfləndiyinizi ifadə etməyin;
- Seçicinin yanındakı şəxsə yox birbaşa seçiciyə müraciət edin;
- Səsvermə prosesini dəqiq izah etməyə hazır olun;
- Səsvermə prosesində müstəqillik prinsipini təmin etmək məqsədilə, öz təşəbbüsünüz ilə seçiciyə yardım etmək vacibliynə qərar verməyin və seçicinin xahişi ilə hərəkət edin;
- Seçki bülletenində heç bir şey göstərməyin, seçici seçməkdə yardım istəsə belə;
- Kimin yardımı lazım olduğunu mütləq soruşun. Həmçinin yadda saxlayın ki, əgər seçici seçki bülletenini müstəqil doldura bilmirsə, o səsvermə kabinasına yardım üçün hər hansı bir şəxsi dəvət etmə hüququ var, başqa:
 - ☑ seçki komissiya üzvündən;
 - ☑ namizəddən;
 - ☑ seçki subyektinin nümayəndəsindən;
 - ☑ nəzarətçidən;
 - ☑ pressa və kütləvi informasiya vasitəsinin nümayəndəsindən.

Görmə qabiliyyəti zəif olan seçicilərə nəzərdə tutulan məsləhətlər

- Əgər görmə qabiliyyəti zəif olan seçiciyə məntəqədə hərəkət etməkdə yardım lazım olduqda, onun yanında dayanın və əlinizi elə uzadın ki, onun biləyinə bir az toxunsun;
- Aydın və yavaş danışın;
- Seçici qeydiyyatçısı görmə qabiliyyəti zəif olan seçiciyə seçki bülletenini xüsusi zərfə yerləşdirilmiş vəziyyətdə verməlidir (formada olan bütün dairəvi dəlik bülletəndə olan seçki subyektinin sıra nömrəsi ilə eyni olmalıdır);
- Görmə qabiliyyəti zəif olan seçicini məlumatlandırmaq məqsədilə, seçki bülletenində olan seçki subyektinin sıra nömrəsi haqqında məlumatı yalnız digər şəxs verə bilər;
- Əgər seçicinin görmə qabiliyyəti azdırsa ona böyüdücü linza təklif edin.

Fiziki məhdudiyəti olan seçicilərə nəzərdə tutulan məsləhətlər

Seçici, yuxarı əzələlərin olmamasına görə, səs vermə prosedurlarını müstəqil yerinə yetirə bilmir, səsvermədə sonrakı prosedurları nəzərə alaraq iştirak edir:

- İşarələnmə yoxlamasını və işarələnmə prosedurasını keçmir;
- Ona seçki bülletenini verdikdə, seçici qeydiyyatçısı seçicilərin siyahı birliyi qrafasında "Seçicilərin imzası" "fiziki vəziyyəti" qeyd edir və şəxsi imzası ilə təsdiq edir;
- Göstərilən seçicinin əvəzinə onun iştirakı ilə, onun tərəfindən seçiləç şəxs seçki bülletenini xüsusi zərfə yerləşdirir və sonrakı seçki qutusuna atır, başqa;
 - ☑ seçki komissiya üzvündən;
 - ☑ namizəddən;
 - ☑ seçki subyektinin nümayəndəsindən;
 - ☑ nəzarətçidən;
 - ☑ pressa və kütləvi informasiya vasitəsinin nümayəndəsindən.

Seçiciyə hansıki, əlil arabası istifadəçisidir sonrakıları nəzərə alırıq:

- seçicinin əlil arabasına etibarlanmayın;
- Əgər əlil arabasında oturan seçici ilə söhbətiniz bir dəqiqədən uzun davam edərsə, onun qarşısında oturun və üzbə-üz söhbət edin;
- Səsvermə kabinasına gedən yolu azad edin.

Kar və eşitmə qabiliyyəti zəif olan seçicilərə nəzərdə tutulan məsləhətlər

- Əgər seçici göstərsə ki o eşitmir və ya danışmağı bacarmır onunla yazılı şəkildə ünsiyyət qurun;
- Əgər seçicinin yanında jest dilində danışan şəxs varsa onun vasitəsilə söhbət edin;
- Əgər səsvermə məntəqəsinə gələn seçici danışa bilmirsə (kar və ya eşitmə qabiliyyəti zəifdirsə) və səsvermə prosedurunun bilmirsə, ona səsvermə məntəqəsində vurulan səsvermə prosedurlarını əks edən posteri göstərin.

Bu terminləri istifadə etməməliyik!!!

Diqqət!!!

Termin invalid - ingilis dilindən ifadə olunub və in və valid sözündən ibarətdir. Qeyd olunan sözləri birləşdirdikdə qeyri-təsirli söz alırıq. Nəticədə ayrı-seçkilik və təhqiredici termin alırıq.

Termin məhdud qabiliyyətli - qabiliyyətlər və imkanlar ayrı-ayrı mənalı sözlərdilər, bir-birinin sinonimi kimi adlandırmaq olmaz, buna görə də bu terminlər istifadə olunmur. Bu insanlar məhdud qabiliyyətli deyillər; Onların qabiliyyətləri var, lakin bu qabiliyyəti istifadə etməyə imkanları yoxdur.

Düzdür

Məhdud imkanlara malik olan
şəxs və/ya xüsusi imkanlara
malik olan şəxs

Yalnışdır

İnvalid
Məhdud qabiliyyətli